



III yazı

TORPAQ RƏNGİNDƏ EŞQ

XX əsrin Məcnunu
Eşq imiş her nə var aləmdə,
Elm bir qılıl qal imiş ancaq.
Füzuli

*Əliağa Vahidə görə Eşq aləmi həngamədi:
Bu qələbəlik, izdiham uydurma və əfsanələrə doludu.
Eşq aləminin en parlaq siması Məcnundu.
Məcnun aşıqlar ustadı
Bunu Vahiddən əvvəlki aşıqlar də demişdi.*

*Bu münasibətlə Seyid Əzim belə buyurmuşdu:
Aldı divanə kənlü damanı Məcnunu əla,
Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.*

*Əliağa Vahid də bunu təsdiq eləyir:
Hüsnü-Leylani da Məcnun özü öyrətdi bize,
Əhli-eşqin odur aləmdə böyük ustadı.*

Eşq şairlərinin Məcnuna münasibəti istiqamətinə nəzar yetirdikdə qəriba bir manzərinin də şahidi olur. Məcnunun böyüklüyünü etraf edənlər, o cümlədən Məmməd Füzuli, Seyid Əzim Şirvani və Əliağa Vahid öz qəzəllərində Məcnundan öte olduqlarını da deməkdən çəkinmirlər.

Bu istiqamətdə düşənən Seyid Əzim belə deyirdi:

*Məcnun ilə bir məktəbi-eşq içərə oxurduq,
Mən Müşəfi xətm etdim, o Vəlleylidə qaldı.*

Burada Seyid demək istəyirdi ki:
Məcnunla bir məktəbdə oxuyurdug.
Mən Quranı oxuyub başa çıxdım.
Məcnun işa axıra qədər oxuya bilmədi
Vəlleyl sərənsində qaldı.
Təhsilini yarmışçı qoydu.
Mən ondan çox oxumuşam
Ondan bilikliliyəm.
Elimin çoxdu.

Mövlana Məmməd Füzulinin Türk divanında ən məşhur bir beyti xatırlayaq:

*Mənde Məcnundan-Füzün aşılıq istədədi var,
Aşıqi-sadiq manəm, Məcnunun ancaq adı var.*

Bu beyt bayanat xarakteri daşıyır. Burada argumentlər yoxdu. Təsdiqəcidi bir delil yoxdur. Məcnundan bacarıqlı və qabiliyyəti olmaq iddiası sübut olunmur.

Füzulinin bir beyti de yada düşür:

Əliağa Vahid haqqında düşüncələr

*Ey Füzuli, dura mandən ala telimi-vəfa
Nagah ər, mərqədi-Məcnuna düşərsə güzərim.
Bu beyt də elə həmin qəbildəndir.*

İndi də Əliağa Vahidə baxaq:

*Məcnun na bərabər mənə, səhərlərə qaçı
Eşq əhli gerək ərsədə mərdənə dolansın.*

Göründüyü kimi Vahidin daha tutarlı, təkzibədilməz və real delillər var. Çünkü, Məcnun insanlardan qəcib, heyvan-lara üns tutub.

*Əliağa Vahidə görə
Eşq döyüş meydانıdır.
Bu vuruşma, döyüş qızıl və hünər tələb eləyir.
Əsil aşiq bolalar çəksə də meydani tərk etməməlidir.
Qaşmamalıdır.
Çünki, qaçmaq acizlikdir.*

Məcnun və qədim aşıqlar mövzusu ilə bağlı ister-istəməz Füzuli və Vahidin yaşadığı dövrləri ötəri də olsa xatırlamaq lazımlı galır:

*Füzuli şerin "xar" olduğu,
Mövzun kələmin "küfr" hesab olunduğu dövrde şerin müdafiəsinə qalxaraq, hədislərə və Quran ayalarına istinad edir. Peyğəmbəri özünün müttəfiqi hesab edirdi.*

Məcnun da Vahidin müttəfiqi. Vahidin dövrü də şerin və sonətin zorən yabançı və bayağı məfkurların təbliğine doğru istiqamətləndirildiyi bıdörv idi.

Vahidin dövrü haqqında biz əvvəlki yazılarımızda da qeydlər olmuşdur. İndi yalnız onu əlavə etmək istəyirəm ki, Vahidin zəmanəsi də, rəhmətlik Qasım Qasimzadənin iki misrasında təsvir olunan ayyamlara bənzəyirdi:

*Alilar zillətdə, nadanlar kefde,
Yurdsevarlık baha, satqılıq müftə.*

Əliağa Vahid öz əsərlərində Məcnunu tarifləse də, özünü ondan üstün hesab etsə də onu bir sırdaş kimi yad eləyir.

Elə bil Məcnun həmişə Vahidin yanında olub.

*Məcnun Vahidin dostudu,
Həmdəmədi,
Sirdəsidi,
Söykenəcayı minillik bir eşq ağacıdır.*

Vahid bir də öz güzil fikirlərini bildirmək üçün Məcnun obrazından istifadə edir.

Səir Məcnunun "dəştli biyaban"lara qaçmasını elə bəla söz gəlişi demirdi.

Məcnun kimi Vahidin də dərdi təkcə Hüsnü Leyla dərdi deyildi.

*Vahid demək istəyirdi ki,
Mənim dövrüm Məcnunun dövründən betədi.
Ancaq mən qaşmadım
Meydanda mərdənə dayanmışam.*

Vahidin dövründə də "qəzel oxumayın" deyirdilər. Ənənəcılər pis baxırdılar. Belə vəziyyətə duruş gətirmək üçün tərəfdarlar da lazımlı iddi.

Elə Seyid Əzim də çatına düşəndə:

*Çağırın Qeys ilə Fərhadi yiğilsın başıma
Seyyidəm, ərseyi-eşq içərə siphə istayırem. - de-
mişdi.*

Tek eldən səs çıxmazdı. Ona görə də Vahid Məcnundan berk-berk yapışmışdı.

Qəzel şairlərimizdən Məcnuna ən çox bağlılığı olan Vahiddir. Onun əsərlərində Məcnunun adı 114 dəfə çekilir. Orta hesabla hər beş qəzəlin birində Məcnun yaddadışır. Müqayisə üçün onu qeyd edək ki, Seyid Əzim divanında bu göstərici bir az aşağıdır. Burada Məcnun 28 qəzəldən birində və cəmi 25 dəfə xatırlanır.

Əliağa Vahidə görə eşq divanalıktı. Bu divanelik və dəlilik də Məcnundan qalmadı. Füzuli "Leyli və Məcnun" əsərində Məcnunun dilindən onun atasına müraciətində bəzəyazdı:

*Ey mürşidi kamil,
Divaneyi-eşq olurmə aqıt?*

Əliağa Vahid də eşq çövründən qurtarmağın mümkün-süzlüyünə əsərlərində dəfələrlə qeyd olmayışdı.

Əliağanın həyatı çox ağır oldu. Məşəqqəti günər gördü Uşaqlıqda atasını itirən şair:

Baxdim ətrafıma yaziq-yaziq - deyirdi.

İlk məhəbbəti Zülfüyyəni - özbək Yaqubun qızını itirdik-dən sonra isə "fəlayin qəhqəhəsini" eşitdi.

*Yaşamaq üçün
Aci əyyamı şirin etmək lazım geldi.*

*Eşq təriqini tutdu
Qadim aşıqların yolunu getdi.*

*O da Məcnun kimi
Zəmanə ağıllısı ola bilmədi.*

Eşq dalisi oldu.

Eşqin tamam nəşesi divanalıkdədir.

Məyənən məlahəti mastənəlikdədir - deyən Əliağa Vahidin əsərlərindən bu anlayışla bağlı çoxlu misallar göstərmək olar.

Hələlik Vahidin "dəlidid" rədifi qəzəlini xatırlamaqla kifayətlənirik.

Dəmə Məcnuna dəli, bəlkə də Leyla dəlidir

Eşq olan yerdə bütün aqılı dana dəlidir.

Salid Yusif kimi öz sevgilisin zindanə,

Qoydu rüsvələgi aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin iftədasi bir man deyiləm

Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır cıynına, gah boyunna, gah qəmatinə

Əjdahalar kimi ol zülfü-çalipa dəlidir.

Bir vefasız gül üçün nalası dünyani tutub

Aşiqin qəlbini kimi bülbülü şeyda dəlidir.

Birca Şirin ilə Fərhada mazəmmət yoxdur

Vadiyi-eşqde Vəmiq dəli, Əzra dəlidir.

Əl götürməz bu qaragözüllerin zülfündən,

Hər yetən zənn eləyir Vahidi, guya dəlidir.

Arif ORUCOV,
Azərbaycan Texnologiya
Universitetinin baş müəllimi